

Əvvəli səhifə 17-də

Bellidir ki, XIX əsrin son illeri dünya müsəlmanları arasında siyasi-milli oyanma prosesinin dərinleşməsi, mülkətlərin təşəkkül tapması, buların neticəsində isə bir sıra mühüm cərəyan ve hərəkatların yaranması ilə səciyyələnir. Yusif Akçura oğlunun 1928-ci ildə İstanbulda çapdan çıxan "Türk fikri, türk hərəkatı, türk ocaqları" əsərində yazdığı kimi, "millət" anlayışı Avropada meydana gəlmış, ilkin olaraq en yüksək dərəcədə Avropa ile six əlaqələrdə və qarşılıqlı münasibətlərdə olan türk tayfaları tərəfindən mənimsənilmişdir. Bu, coxlu türk tayfaları içərisində olan Qaf-qazdakı azəri türklərinə də aiddir.

Bu dövrəki gerilik və tənəzzül, müstəmləkə əsərəti, islahatların uğursuzluğu və s. Yaxın və Orta Şərqi ölkələrində dinə, islamə və millətçiliyə - türk birliyinə arxalanmağı şərtləndirirdi. Məhz bu və digər amillər zəminində bir sıra ideologiya və hərəkatlar, o cümlədən Güney və

Ola bilsin ki, onların çıxışları pro-vokator fantaziyası ilə bağlı deyil, ola bilsin ki, onlar "nə yaradırlar bürüze vermirlər", ancaq fakt odur ki, onlar özlərinin kinli xəbərləri ilə guya "və-tənpərvərlik" hissi ilə rus işinə daha çox ziyan vurur, nəinki qəddar düşmən. Xalq hikməti bu hadisəyə bəle hökm verib: "Ağlısız dost düşməndən qorxuludur".

Təkrar edirik ki, müsəlmanlar arasında ruslara aid panislamist hə-rəkatı heç vaxt olmayıb və ola da bilməz.

1917-ci ilin inqilabi hadisələrin-dən sonra B.Şahtaxtinskiin publisist kimi fəaliyyətinin yeni mərhəlesi başlandı.

Fevral inqilabının qələbəsindən sonra Azərbaycan milli hərəkatı keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil oldu. Müxtəlif siyasi və ideoloji istiqamətli təşkilatlar və partiyalar yaranmağa başladı. Lakin zəif olduqlarına görə onlardan heç biri hələlik milli hərəkata vahid şəkildə rəhbərlik etmək iqtidarından deyildilər. Buna

şur. Bu platformanın əsas şüarlarından biri isə azad Rusyanın işgalçi siyasetindən el çəkməsidir. Bu şur Rusiya müsəlmanlarının siyasi programının temelini təşkil edir. B.Şahtaxtinski əminliklə bildirirdi ki, yalnız demokratik respublika müsəlmanların mədəniyyət, sivilizasiya və tərəq-qı sahəsində irəliləmələri üçün dö-nüş nöqtəsi olan azadlığı bəxş edə bilər.

Bu fikirləri digər məqaləsində - "Структура мусульманской деятельности" ("Müsəlman gerçəkliliyinin quruluşu") de inkişaf etdirərək, B.Şahtaxtinski yazırkı ki, Rusiya, İngiltərə, Fransa kimi dövlətlərin timsalında müsəlman xalqlarına qarşı yeri-dilen təkcə Rusiyada deyil, Asiyadan bütün bölgələrdə müsəlmanların həyatını cəhənnəmə çevirən müstəmləkə, imperiya siyaseti ifşa edilməli və Rusiya müsəlmanlarının mütləqiyət quruluşuna nifret təbii sayılmalıdır.

Digər məqalelərində - "Одно из двух" ("İkisindən biri"), "Политичес-

ribəde insan və başqa qüvvələrin çoxluğu həllədici əhəmiyyət kəsb etmir. Ona görə ki, müharibə (birinci dünya müharibəsi nəzərdə tutulur - F.I.) sübut etdi ki, xalqların mübarizə-sində qələbə o xalqa məxsusdur ki, daha yüksək mədəniyyətə, sivilizasiyaya və elmi qüvvələre malikdir və bunlar bir xalqın başqa xalqlara qarşı nəinki qələbə rəhnidir və eləcə də bu xalqın həqiqi xoşbəxtlik rəmziidir..."

Uzun müddət müsəlman sosial-demokrat "Hümmət" təşkilatının feal üzvlərindən olan və "Bütün cahan fü-qərayi - kasibəsi, birləşin!" şəhəri ile eyniadlı qəzetin çap edilməsində iş-tirak edən B.Şahtaxtinski xalqın si-yasi-milli şüurunun, vətənpərvərlik hissini inkişaf etdirilməsindən və xalqın özünü dərk etməsinin yollarından və vasitələrindən bəhs edərək N.Nerimanovun "Bir millet özünü tanımayıncə, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat la-zımdır" programını öz fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir.

Maarifçi, publisist, siyasi xadim, diplomat...

Behbud ağa Şahtaxtinskiin publisistik fəaliyyəti heyrətamız mütərəqqiliyi ilə seçilir

Quzey Azərbaycanı da əhatə edən panislamizm formalaşmağa başladı. Bu ilk növbədə türk xalqlarının müsəlman dinine itaet etmələrile bağlı idi. Həmçinin islamçılığın ideoloqları belə bir qarşılıqlı tezisdən çıxış etmişlər ki, islamın yaşaması üçün ona itaet edən millətlərin özündərketməsi vacibdir, türk xalqlarının dünay-görüşündə və mədəniyyətində islam mühüm yer tutur. Lakin ətraf ictimai-siyasi mühitin təsir və təzyiqinə reaksiya olan panislamizm vahid doktrina yarada bilmədi. Çünkü uzun müddət hərəkatın xarakterini, strate-giya və taktikasını müəyyənləşdir-mek mümkün olmadı.

Bütün bunları təhlil edən B.Şahtaxtinski yazırkı: "... Nəzəre almaq lazımdır ki, müasir islam nece ki, hamı təsdiq edir, özündə iki siyaseti birləşdirir ki, bununla hesablaşmamaq olmaz. Belə hərəkata şərait yaratmaq, ele bil ki, könüllü bizim siyasi təsirimizi bizimlə rəqabet aparan dövlətin xeyrinə vermiş oluruq ki, yü-zilliklərdə külli miqdarda Asiyada qurbanlar vermişik. Yaddan çıxarmaq olmaz ki, Avropada islamə xid-mət edənlər, her hansı münasib əra-raitdə Rusiyaya düşməncilik münasibəti yaratmaq və onun hər hansı atdı-ğ ehtiyatsız addimindən Asiya xalqlarında düşməncilik ehval-ruhiyyəsi yaradır".

Sözsüz ki, panislamizm Azərbay-canı Avropa ilə, birinci növbəde Rusiya ilə üz-üzə qoyurdu. Bundan da düşmənlər öz məqsədləri üçün sə-mərəli şəkildə istifadə etmək isteyir-dilər. Əslində isə Azərbaycanda Rusiyaya qarşı panislamizm siyaseti yeridilməmişdir.

B.Şahtaxtinski yazırkı: "Nə qədər başqa ölkələrin diplomatları əcivik və düzümlüdürse, bir o qədər də bizim siyasi rəhbərlərimiz inadıl və küse-yəndirlər. Bu siyasi burulğan içəri-sində üstünlük bizim rəqibimizin xeyrinədir, axırınca köməyinə Rusiyada "vətənpərvər" bayraqı altında birləşmiş müxtəlif rütbə subyektləri çıxış edirlər..."

göre də təbii olaraq Azərbaycan icti-maiyyətinin müxtəlif dairələri milli qüvvələrin konsolidasiyasına nail olmaq məqsədi ilə müxtəlif siyasi qüvvələrin nümayəndələrinin daxil olduğu əlaqələndirici orqan yaratmağa səy göstərildər. Bu səylerin neticəsində 1917-ci il martın 29-da Azərbaycan Milli Hərəkatının siyasi mər-kəzi rolunu oynayacaq Bakı Müsəlman İctimai Təşkilatının Müvəqqəti Komitəsi (BMİTMK) yarandı. Müveq-qəti Komitənin sədri müsavatçı M.H.Hacınski, onun müavini M.Ə.Rəsulzadə seçildilər. Öz ideya-larını teblig etmək üçün BMİTMK "Kasıpi" (rus dilində) və "Açıq söz" (Azərbaycan dilində) qəzeti lərindən komitənin xəbərlərini dərc etmək qə-rarına gəlmişdi. B.Şahtaxtinski "Kasıpi" qəzetiində, "Bakı Müsəlman İctimai Təşkilatının Xəbərləri"ndə bir sıra məqalələrle çıxış etmişdi. Bu məqalələr həm Azərbaycan və Rusyanın daxilində gedən ictimai-siyasi proseslərə, həm də beynəlxalq məsələlərə həsr edilmişdi.

B.Şahtaxtinskiin burada ilk mə-qaləsi "Kasıpi" qəzetiindən 103-cü nömrəsində dərc olunmuş "K zadacham mo-men-ta" adlanırdı ("Məqamın vezifələrinə dair"). Məqalədə Rusiya müsəlmanlarının vəziyyətindən danışan müəllif qeyd edirdi ki, monarxiyalı Rusyanın işgalçi siyaseti Rusiya müsəlmanlarının onsuza da ağır olan həyat şəraitini ağırlaşdırırmış, rus bü-rokratiyası isə müsəlmanları həmişə şübhə altında saxlamışdır. Belə şə-raitdə təccübülü deyildir ki, müsəlmanlar siyasi cəhətdən mütəşəkkil deyiller. Daha sonra müəllif göstərir ki, siyasi savadsızlıq qeyri-mütəşəkkil müsəlmanların say coxluğu ilə kompensasiya edilir, ona görə də məqamın vezifələrini düzgün başa düşəcəkləri təqdirde çoxmilyonlu Ru-siya müsəlmanları rus azadlığının möhkəmləndirilməsinə dəyərlə xid-mət göstərə bilər. Müəllifin nəzərin-cə, rus müsəlmanların siyasi proqra-mı ümumən bütün sol demokratiya-nın siyasi platforması ilə üst-üstə dü-

koe nedomyslile" ("Siyasi düşüncə-sizlik") B.Şahtaxtinski Avropada cə-reyan edən prosesləri təhlil obyekti seçmiş, iri dövlətlərin proteksionizm siyasetini yeni müstəmləkəçilik kimi karakterizə etmişdir.

Onun "Azərbaycan" (rus dilində) qəzetiindən çap etdirildiyi "Otaklı-ki-jizni" ("Heyatın eks-sədaları") mə-qaləsində təhsil, elm və mədəniyyət-in məllətin və xalqın çətin dövrlerində nə qədər vacib olduğu qeyd edilirdi.

Məlumdur ki, XX əsrin əvvəllerində Azərbaycanda hümətçilik ideolo-giyası əsasında yetişən qabaqcıl fi-kiir nümayəndələrinin bir qismi bütün xalqların birliyinə nail olmaq üçün ictimai, iqtisadi və maddi sahələrdə geri olan xalqların tərəqqisinə daha çox üstünlük verirdilər ki, bu da Avro-panın qabaqcıl xalqlarının elmi-mədəni səviyyəsini yükseltməyi nəzər-de tuturdu. Görünür ki, onların "avro-palaşmaq", yəni "mütərəqqiliyi" şəhəri da bu məqsədi daşımışdır.

Təhsil, elm və mədəniyyətin məllət və xalqın en çətin dövrlerində belə nə qədər vacib olduğunu qeyd edən B.Şahtaxtinski yazırkı ki, "mə-nəvi, intellektual və elmi qüvvələrə malik olan millet xarici təsirlər altında zorla celb edildiyi müharibə şəraitinə və çətinliklərinə belə asanlıqla uyğunlaşa bilir, döyüş meydanında hə-mişə mədəniyyət və elmin yaratdığı texnika qarşısında baş əyməyə layiq olan igidlik və qüdrətli elmi qəhrə-manlıq qələbə çalır".

Təqribən 1560 gün çəkən birinci dünya müharibəsində 10 milyon adamın həlak olması və 20 milyon adamın isə yaralanması, müharibədə vuruşan başlıca dövlətlərin milli sərvəti-nin orta hesabla 1/3 hissəsinin dağı-dılması səbəblərini araşdırın B.Şah-taxtinski belə nəticəyə gəlmişdir ki, "külli miqdarda olan faktlar onu sübut edir ki, biz yeni, daha dəhşətli müharibənin baş verməsini nəzərə almalıyıq və bununla əlaqədar özümüzün geniş anlayışlı milli və dövlət ma-raqlarımızın təmin olunmasını bu istiqamətə yönəltmeliyik. Müasir müha-

B.Şahtaxtinski mətbuat orqanlarının yaranmasına xüsusi diqqət yetirmiş, mətbuat ictimai həyatda ən yaxşı təkanverici qüvvə kimi qiymətləndirmişdir. O yazırkı: "Mətbuat ictimai həyatı canlandırır, ictimai rəy ya-radır və onu təmizləyir. Mətbuatın ya-radıcı və təribyəvi əhəmiyyəti hamı tərəfindən etiraf edilib və bizzən başqa bütün ölkələrdə özünə layiqli yer tutub. Mətbuatın əhəmiyyəti bununla bitmir. O həm de xarici və bəzən də daxili düşmənlərə qarşı mübarizə va-sitəsi kimi də zəruridir. Əbəs yere mədəni xalqlar tərəfindən mətbuat altıncı dünya dövləti adlandırılmayıb. Bunu 3 milyonluq erməni xalqına rəhbərlik edən daşnaklar cox gözəl nəzərə alıblar. Hansılar ki, mətbuat işinin düzgün qurulması nəticəsində yarım əsr içerisinde 300 milyonluq müsəlman dünyasına qarşı işgalçi müharibə aparır və daim müsəlmanları Avropanın gözü qarşısında hörmətdən salır. Bizzət mətbuat orqanlarının olmaması elə şərait yaradır ki, Avropanın və Amerikanın ictimai rəyi bizi bırsız məhkum edib. Biz heç tək üstümüze yağıdırılan böhtani təkzib etmek iqtidarından olmamışq. İndi yena də daşnaklar mətbuat orqanlarının səhifələrinə onlar tərəfin-dən dörd il ərzində (yeni Birinci dünya müharibəsi illərində - F.I.) döyüş meydanlarında oynanılan eks-müsəlman mübarizəsini köçürmək isteyir-lər və bu suallar üzərində düşünəndə bizi dəhşət bürüyür".

Müsəir dövrədə erməni fitnə-fə-sadalarının həyata keçirilməsində da-ha bir əsrlək "qara ləkəli" uydurmaları da nəzərəalsaq, onda B.Şahtaxtinskiin hələ keçən əsrin əvvəllerində dediyi sözlərin bu gün üçün nə qədər əhəmiyyəti olduğunu bir daha dərk edərik.

Göründüyü kimi, B.Şahtaxtinskiin publisistik fəaliyyəti geniş olub və daha çox siyasi və mənəvi problemlərin təhliline və çıxış yollarına yönəldilmişdi. Belə şəxsiyyətlərin dövlət, millet və xalq qarşısında xid-mətleri dənilməz və unudulmazdır.